

Azərbaycan Dövlət İqtisad Universiteti

aşağıdakı elm sahələri üzrə 2017- ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir.

İxtisasınşifri	Elmsahələrivəixtisaslar	Fəlsəfə doktoru proqramı üzrə								Elmlərdoktoru proqramı üzrə											
		Doktoranturaya qəbul planı				Dissertanturaya qəbul planı				Doktoranturaya qəbul planı				Dissertanturaya qəbul planı							
		Cəmi	o cümlədən				Cəmi	o cümlədən				Cəmi	o cümlədən				Cəmi	o cümlədən			
			Büdcə hesabına		Ödənişli əsaslarla			Cəmi	büdcə hesabına	ödənişli əsaslarla	Cəmi		Büdcə hesabına		ödənişli əsaslarla			Cəmi	Büdcə hesabına	ödənişli əsaslarla	
əyani	qiyabi		əyani	qiyabi	əyani	qiyabi							əyani	qiyabi							
3309.01	Qıdaməhsullarınintexnologiyası	2	1	1						1		1									
3313.02	Maşınlar, avadanlıqlarvəproseslər	2		1		1				1		1									
3333.01	İstehsalıntəşkili (sahələrüzrə)	1		1						1		1									
5301.01	Daxilifiskalsiyasətvədvədlət maliyyəsi	8	1	4		3				3		2		1							
5302.01	Ekometriya-iqtisadistatistika	3	1	2						2		2									
5303.01	Mühasibatuçotu	5		3		2				2		1		1							
5307.01	İqtisadinəzəriyyə	2	1	1						1		1									
5308.01	Ümumi iqtisadiyyat	13	1	8		4	2	2	(Mingəçevir Döv.U ni- versiteti üçün məqsədlilər)	4		3		1							
5310.01	Dünya iqtisadiyyatı	6	1	3		2				3		2		1							
	Cəmi:	42	6	24		12	2	2		18		14		4							

Qəbul qaydaları:

1. Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirənyaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertanturada müsabiqədə iştirak edən namizədlər, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərə, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar. Yüksək nüfuzlu beynəlxalq jurnallarda məqalə dərc etdirən namizədlərə üstünlük verilir.
2. Doktoranturaya və dissertanturaya qəbul haqqında ərizə universitet rektorunun adına yazılır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
 - Kadrların şəxsi qeydiyyat vərəqi;
 - tərcümeyi-hal;
 - 2 ədəd fotosəkil (3x4 ölçüdə)
 - iş yerindən xasiyyətnamə;
 - iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
 - çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə 20-25 səhifəlik referat;
 - ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin surətlərinin notarial qaydada təsdiqi (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
 - şəxsiyyəti təsdiq edən sənədin surəti;
 - fəlsəfə doktoru (elmlər namizədi) diplomunun surətinin notarial qaydada təsdiqi (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).
3. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistraturasəviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
4. Hər imtahan başa çatdıqdan sonra onun nəticəsi elan olunur. Birinci imtahandankafi qiymət alan şəxslər növbəti imtahanlara buraxılır.
5. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli doktorantuların yaradılması və doktoranturaya qəbul qaydalarına müvafiq olaraq aparılır.
6. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 2017-ci il 28 dekabr 22yanvar 2018-ci il tarixlərində həftənin I-V günləri saat 10.00-dan 16.00-dək aparılacaqdır.
7. Qəbul imtahanları isə 26 yanvar2018-ci il tarixindən başlanacaqdır.

Ünvan:Bakı şəh., İstiqlaliyyət küçəsi 6, UNEC-in Əsas binası, Doktorantura şöbəsi (otaq 414). Telefon : 492-88-87